


"İÇİMDE BOĞULAN SƏS"

İsmayıllı İmanzadənin yeni kitabı barəsində dost sözü

Önce İsmayıllı müəllimdən başlayıram. Yəni onun özündən, şəxsiyyətindən. Cəbrayılda doğulub, özü də Böyük Mərcanlı kəndində. Hələ mühərribənin söz-söhbəti də yox idi, izi-tozu da. Amma İsmayıllı İmanzadənin imzası var idi matbuatda. İsmayıllı İmanzadənin şəxsiyyəti var idi evində, elində, bölgəsində, məmləkətində. Bax, bu iki cəhət onu mənə qiyabi tanıtmışdı. Təbii ki, önce mətbuatda, sonra da elində. Mətbuat deyəndə 80-ci illerin "Ulduz", "Azərbaycan" jurnallarının, "Azərbaycan gəncərləri" və "Ədəbiyyat və incəsənət" qəzetlərinin nəzərdə tuturam. Orda seirlərini oxuyurdum İsmayıllı müəllimin. Və sevinirdim ki, onunla qonşu rayonda yaşayıram. Hətta mənim qohumlarımın bir qismi də həmin kəndin sakinləridi. Bax, bu bir kəndin sakinini olmaq məqamı da onun elində necə tanıldıqını, necə sevildiyini mənə söyləyirdi, piçildiyirdi. Lap dəqiq desəm, qohumlarım vasitəsilə, sonra da mətbuat nümayəndəsi kimi Cəbrayılla səfərlərim zamanı İsmayıllı İmanzadənin şəxsiyyətinə yaxından bələd oldum. Beləcə, başladı tənmişliğimiz. Hə, bir də təbii ki, onunla mənim ortaqlıq dostlarımız bizi bir-birimizə yaxınlaşdırıldı. Zaman bizi eyni dərdlə yükleyəndən sonra tarixin bu ağır sınağında könül dostu olduq. Demək, bu da bizim qədərmiş. İndi o qədərmiş yaşayırıq - bir-birimizi duya-duya, bir-birimizdən xəbər tuta-tuta və bir də bir-birimizin uğurlarına sevinə-sevinə.

Söhbət uğurlardan düşdü. Əslində özüm söhbəti uğurlara getirib çıxardım. Ona görə ki, indi yazı masamın üstündə bir kitab var. O kitabın adı "İçimdə boğulan səs"di. Elə burdaca deyim ki, "İçimdə boğulan səs" aybKitab layihəsi çərçivəsində işiq üzü görüb. Laryihənin rehbəri Xeyal Rzadı. Kitabın redaktoru isə Mətanət Ulu Şirvanlı. Bu, İsmayıllı İmanzadənin mənim kitab rəfimdəki sonuncu, sayca isə hardasa 15-ci kitabidir. Onların böyük bir hissəsini İsmayıllı müəllim mənə avtoqrafa bağışlayıb. Hə, bir də İsmayıllı müəllim hər dəfə avtoqrafl yazanda "qardaş" sözünü xüsusi vurğulayır. Mən də bu istiliyin içərisində özüm həm rahat, həm də məsuliyyətli hiss edirəm. Ona görə ki, İsmayıllı müəllimin şəxsiyyətindən yaxşı xəbərdar olanlar bilirlər ki, bu kişi hər adama dost, qardaş demir. Və hər məqamda da yerini gözləyib sözünü deməkdən də çekinmir. Ona görə də "İçimdə boğulan səs" mənim üçün tek kitab adı kimi yox, həm də bir fikir kimi çox maraqlı geldi. Axi İsmayıllı müəllimin heç vaxt öz səsini arxa plana keçirdiyini görməmişəm və belə bir məqamı da ağlıma gətirməmişəm, ona görə də kitabı bir-



nəfəsə oxudum. Oxuduqca da gördüm ki, əslində bu, mənim düşündüyümdən tam fərqli bir fikrin ifadəsi. Bu fikir özündə Cəbrayılsız günləri, Cəbrayılsız ömrü, Cəbrayılsız yaşamı qan rəngli hərflərlə bəyan edir və deyir ki:

Eşidən yox hayarımı,
Ünüm yetmir uzaqlara.
Yol ayrıcında qalmışam,
Bilmirəm üz tutum hara?

Ayağıma ilisən daş,
Buraxmir ki, çıxıb gedəm.
Gözlərimdə donubudu yaş,
Yaxamdan yapışbdı qəm.

Üz-gözümüzdən qırov yağır,
Hər anın bir soraq kimi.
Arxamca düşən qara yel,
Ulayır yalquzaq kimi.

Zülmət kəsibdi üstümü,
Şəbrime siğinib ahım.
Yuxum ərşə çəkilibdi,
Açılmış bilmir sabahım.

Hərdən üzümə toxunur,
Ölümün soyuq nəfəsi.
Bilmirəm harda dəfn edim,
İçimdə boğulan səsi...

Bu şeiri oxuyandan sonra şairin hansı fikir yükünün altında olduğunu, hansı duyğulara ürək açdığını və həm də hansı çətin sualla baş-başa qaldığını elə mən özüm də yaşadım. Anladım ki, İsmayıllı İmanzadə bu fikirlərə mənim də içimi şəire köçürüb. Axi, onun göz öündə olan həyatının arxa planını, alt



*İsmayıllı İmanzadə
(İmanzadə İsmayıllı Salim oğlu) - Cəbrayıllı rayonunun Böyük Mərcanlı kəndində doğulub. "Səni soraqlaram" adlı ilk seirlər kitabı 1980-ci ildə "Gənclik" nəşriyyatında çap olunub. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəbdərəslilərində və məktəbə-qədər tərbiya müəssisələrindən nəşr olunan müntaxabatlıarda yer alıb. Xeyli sayda şeirinə müsliq bəstələnilər. 1999-cu ilin oktyabrın 1-nü Azərbaycan Yazıçılar Birliyi Mədəniyyət Mərkəzindən təqdim olundu.*

qatını mən də yaşayıram, mən də qanımdan, canımdan keçirirəm. Bax, bu yerdə onun özü dediyi kimi:

İsmayıllı, susma daş kimi,
De, xoşbəxt edib qış kimi?
Dönüb geriyə, quş kimi -
Uça bilsən yerini de.

Xəbərin varmı elindən,
Yurd sözü düşmür dilindən.
Kədərin, qəmin əlindən -
Qaça bilsən, yerini de.

Vaxt-vədə yaman yeyindi,
Ömür dən kimi üyündü.
Bağlı yollar da düyündü -
Aça bilsən, yerini de.

Həqiqətən də o yeri, o yolu, o səmti necə getməyin, necə aşmağın və həmin o deyilənlərə necə qovuşmağın çəresini bilənlər varsa, İsmayıllı müəllime desin. Mən də ondan sorusub öyrənim. Və bilim ki, onun da, mənim də ömrüm işiqdan qaranlığa yox, işiqdan işığa doğru bir yoldu. Və biz bu yolun ara məsafəsindəki qaranlığı yarib keçə bileyəcik. Onda İsmayıllı İmanzadənin yazdığı misralar bizim üçün xatirəyə çevriləcək. O misraların işığı da qarışacaq qovuşduğumuz işığa. Necə ki, o yazır:

Səfərdəyəm elə hey,
Yoxdur gecə-gündüzüm.
Qarışib yola, izə,
Qürub çağın, dan üzün.

Ömrün eniş-yoxusu,
Yollar köhne bələdçim.

Gedirəm, saçarıma,
Qar yağır, əlcim-əlcim.

Ciyinimdə dərd şəlesi,
İçimdəki sükut lal.
Zülmətdən soraq verir,
Qarşımızdakı hər sual.

Ötüb keçən anları
Sızlayır acı-acı.
Ayaqlarım yolçudur,
Gözlərim yol ayrıci.

İsmayıllı İmanzadə bu kitabında mənim fəhimim görə daha çox içində boğulanları, içinde doğulub ölenleri poetik fikrə çevirməyə çalışıb. Onun hər şeirində dünən də var, bu gün də var, sabah da. Deməli, bütün zamanları misraya çevirə-cevire içinde boğulan səsin ifadəcisinin tapmağa nail olubdu. Bu da dəyərli qardaşımın, ruh dostumun özünəməsus ədəbi priyomudu. Hətta o, kitadakı qəzəllərində də, məhəbbət şeirlərində də bu əsas qayədən uzaq düşməyib. Məne elə gelir ki, İsmayıllı İmanzadə bununla həm də oxucusuna bir mesaj ötürüb. Onun sevdiyinin adı pünhan, gizli olsa da, o, həm də göz öündədi. Fikrin alt qatına enəndə onu görmək mümkündü. Bax, bu şeirdə olduğu kimi:

Sevgisiz tükənir güc də, dözüm də,
Sənsən elə əzel, axır sözüm də.
Xəyalın canlanır hərdən gözümüz -
Nədənsə yadıma yar düşən kimi.

Tablaşmaq çətindir dərdin gücüna,
Bir qatı zülmətmi çöküb içində?
De, niyə qoşuldun durna köçünə -
Payızda daqlara qar düşən kimi?

Arxanca uzalı qalıbdır əlim,
Adın çəkiləndə sizlayır dilim.
Arabır yadıma düşürsən, gülüm,
"Xəstənin könlünə nar düşən kimi".

Hörmətli İsmayıllı müəllim, mənə gəndərdiyin bu gözəl hədiyyə əslində mənim qaysaq bağlaya bilməyən yarama bir sıqal çəkdi. Bildim ki, sənin də, mənim də, bütövlükdə yurd nisgili yaşayan bizimlə həmfikir olanların da içinde söz boğulmur, söz misralara çevirilir, söz qanadlanır və uçur - həm eşidənlərə tərəf, həm də qulaqlarında pambıq olanlara tərəf. Gec-tez o qulaqlar da o sözləri eşidəcək. Və biz onda arzuladığımız, uğrunda canımızı verməyə hazır olduğumuz yerlərə döñəcəyik. Bax, bu gənən arzusuya yeni kitabınız "mübarək olsun!" deyirəm.

Əbülfət MƏDƏTOĞLU